

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular. Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

apara biləcək milli rəhbərimizin olması ilə əlaqələndirdi: "Hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevincirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident

Milli Qurtuluş Gününe həsr olunmuş tədbir

Ulu öndər Heydər Əliyev haqqında filmin nümayişindən sonra YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə çıxış edərək, Milli Qurtuluş Günü'nün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqı ölkəni bürümüş böhran dövründə təkidlə ümummilli liderin hakimiyyətə qayıdışını tələb etmişdi. 1993-cü ilin iyun ayında ölkədə böhran acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan ulu öndər – Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu öndər uzaqqörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış kəskin ictimai-siyasi vəziyyətin, anarxiya və xaosun ölkəni iflic vəziyyətə salmasından danışdı. Həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirdi. Dedi ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən ümummilli liderimiz bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş



sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildiren nətiq əminlik hissi ilə qeyd etdi ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyev ideyalarının işığında möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edəcəkdir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılması ərafəsində və müstəqilliyimizin ilk illərində xalqımızın başına gələn müsibətlərdən söhbət açdı və bunun əsas səbəbini məhz xalqı arxasınca

İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".

Çıxış edənlər bir daha vurğuladılar ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Buna görə də 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

**Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"**